

Əbdürrəhim bəy Haqverdiyevin Gürcüstanda siyasi-ictimai fəaliyyəti

Fəxri Valehoğlu-Hacılar

Tarix elmləri doktoru

Valeh Hacılar Uluslararası Elmi-Mədəni Araşdırırmalar Vəqfi. Azərbaycan.

E-mail: haciyevf@yahoo.com

Annotasiya. Klassik Azərbaycan ədəbiyyatının korifeylərindən olan Əbdürrəhim bəy Haqverdiyev (1870-1933) həm də görkəmli siyasi-ictimai və dövlət xadimi olmuş, bu yönələ onun çoxşaxəli həyat-fəaliyyət yolunun təqribən dörd ili (1916-1919-cu illər) davamlı olaraq Gürcüstanla çarrazlaşmışdır. Həmin dövr Çar Rusiyasının süquta yaxın son və müstəqil Gürcüstan Respublikasının möv-cudiyətinin ilk dönəmlərinə təsadüf etmişdir.

Ə.Haqverdiyev Cənubi Qafqazda mühüm siyasi transformasiyaların və təlatümlərin baş verdiyi 1917-1920-ci illərdə aktiv siyasi-ictimai və diplomatik fəaliyyətlə məşğul olsa da, onun həyatının bu dövrü Sovetlər Birliyi zamanında ideoloji konyukturun tələblərinə uyğun olaraq araşdırırmalar-dan kənarda qalmışdır. Təqdim olunan məqalədə arxiv mənbələri, eləcə də həmin dövrün gürcüdilli və rusdilli mətbuat yazıları əsasında Əbdürrəhim bəyin Gürcüstanda siyasi-ictimai fəaliyyətinə nəzər salınır. Məqalə Ə.Haqverdiyevin zəngin həyat yolu və irlisinin tam şəkildə araşdırılması istiqamətində mövcud boşluqların aradan qaldırılmasında mühüm önəm kəsb edir.

Açar sözlər: Əbdürrəhim bəy Haqverdiyev, Gürcüstan Demokratik Respublikası, Borchali qəzası, Tiflis

Məqalə tarixçəsi: göndərilib – 06.01.2021; qəbul edilib – 20.01.2021

Abdurrahim bey Hagveriyev's political and public activity in the Georgia

Fakhri Valehoglu-Hajilar

Doctor of Historical Sciences

Valeh Hajilar International Scientific and Cultural Research Foundation. Azerbaijan.

E-mail: haciyevf@yahoo.com

Abstract. Abdurrahim bey Hagverdiyev (1870-1933), one of the luminaries of classical Azerbaijani literature, was also a prominent political, public and state figure, and in this direction for about four years (1916-1919) he continuously lived in the Georgia (in the Borchali and Tbilisi). This period coincided with the end of Tsarist Russia and the beginning of the independent Republic of Georgia. Although A.Hagverdiyev was active in political, social and diplomatic activities in 1917-1920, when important political transformations and upheavals took place in the South Caucasus, this period of his life was left out of research in accordance with the requirements of the ideological situation during the Soviet Union. The presented article looks at the political and social activities of Abdurrahim bey in Georgia on the basis of archival sources, as well as Georgian and Russian-language press articles of that period. The article is important in eliminating the existing gaps in the direction of a full study of the rich life and legacy of A.Hagverdiyev.

Keywords: Abdurrahim bey Hagverdiyev, Democratic Republic of Georgia, Borchali uyezd, Tbilisi

Article history: received – 06.01.2021; accepted – 20.01.2021

Giriş / Introduction

Əbdürəhim bəy Haqverdiyev Azərbaycan realist ədəbiyyatının görkəmli nümayəndələrin-dən olmaqla yanaşı, yazıçı, dramaturq, pedaqoq, publisist, ədəbiyyatşünas, diplomat, siyasi icimai və dövlət xadimi kimi çoxşaxəli və zən-

gin həyatı, yaradıcılığı və fəaliyyəti ilə fərqlənmişdir. Bu xüsusiyyətdən irəli gələrək onun yasadığı və işlədiyi şəhərlərin trayektoriyası da geniş coğrafi arealı əhatə etmişdir.

Əsas hissə / Main Part

Sankt-Peterburq, Şuşa, Həstərxan, Bakı və Ağdamdan sonra tale Əbdürəhim bəyin ömür yolunu 1916-ci ildə yenidən vaxtilə (1890-1891-ci illərdə) orta təhsil aldığı Tiflis şəhərinə salmış, o, burada “Ümumrusiya şəhərlərinin xəstə və yaralı döyüşçülərə yardım ittifaqı”nın Qafqaz Komitəsində işə başlamış, qeyd olunan komitənin xəbərlər məcmuəsinin (“Известия Кавказского комитета /Всероссийский Союз Городов помощи больным и раненым воинам”) redaktoru olmuş, 1917-ci il fevral burjua-demokratik inqilabından sonra Tiflis İcraiyyə Komitəsinə və onun mərkəzi şurasına üzv seçilmişdir. Həmin ilin mart ayında Ə.Haqverdiyev Xüsusi Cənubi Qafqaz Komitəsinin (OZAKOM*) rəhbərliyi tərəfindən Tiflis quberniyasının Borçalı qəzasına komissar (müvəkkil) təyin olunmuş və qəza mərkəzi Şulaver kəndində məskunlaşaraq 1 il 3 ay bu vəzifəni icra etmişdir [1, s.401].

Əbdürəhim bəyin Borçalıda məmurluğu zamanında erməni şovinist siyasetçiləri Çar Rusiyasında, o cümlədən Cənubi Qafqaz quberniyalarında yaranmış hakimiyyət boşluğu və siyasi xaosdan yararlanaraq ermənilərin kompakt yasadığı ərazilərin eyni inzibati-ərazi vahidlərinin tərkibində cəmləşdirilməsi üçün gələcəyə hesablanmış addımlar atmağa başlayır, bu istiqamətdə Tiflisin rəsmi dairələrində mövcud əlaqələrindən istifadə edərək Borçalı qəzasının cə-

nub kəsiminin – Lori (Loru) nahiyyəsinin Aleksandropol (Gümri) quberniyasına birləşdirilməsi üçün imkanlarını sınayırlar. Ermənilərin bu məkrli planı Lorunun qeyri-erməni, xüsusiələ də türk əhalisi tərəfindən ciddi təpkilərlə qarşılanır. Bununla bağlı kənd icmalarının toplantıları keçirilir və Tiflisdə yerləşən mərkəzi dövlət strukturlarına, dövri mətbuat orqanlarının redaksiyalarına etiraz məktubları və kollektiv müraciətlər ünvanlanır.

Borçalı qəzasından Aleksandropol quberniyasına torpaq verilməsinə sərt müqavimət göstərənlərin başında qəzanın komissarı Ə.Haqverdiyev dururdu. Kənd icmalarının haqqında bəhs etdiyimiz etiraz yönümlü toplantılarına da çox zaman o özü sədrlik edirdi. Belə toplantılarından biri barədə məlumatə Borçalı qəzasının Gürcü-Müsəlman Xeyriyyə Cəmiyyətinin sədri K.Simonışvilinin Tiflisdə rus dilində nəşr olunan “Qruziya” gündəlik siyasi-ədəbi qəzetiinin 7 noyabr 1918-ci il tarixli sayında işıq üzü görmüş “Borçalı qəzası və onun tələbləri” sərlövhəli məqaləsində rast gəlinir. Borçalı qəzasının həm ərazisine, həm də əhalisinin sayına görə nəinki Tiflis quberniyasının, ümumən Cənubi Qafqazın ən iri qəzalarından olduğu, tatarların (Azərbaycan türklərinin) qəza əhalisinin böyük əksəriyyətini təşkil etdiyi vurgulanan məqalədə gürčü müəllif erməni millətçilərinin Loru bölgəsi üzərində iştahası və qriqoryan ermənilərdən başqa, digər yerli əhali qruplarının buna qəti etirazları üzərində dayanaraq yazırıdı:

“Öten 1917-ci ilin sentyabr ayında qəza komissarı Əbdürəhman bəy (adi səhv yazılmışdır – F.V.-H.) Haqverdiyevin sədrliyi ilə Cəlaloğlu kəndində 18 kənd icra komitəsinin üzvlərinin

* 1917-ci ilin fevral inqilabından (ikinci rus inqilabı) sonra paytaxt Petroqradda formalılmış Müvəqqəti hökumət Cənubi Qafqazda mülki hakimiyyəti IV Dövlət Dumasının Cənubi Qafqazdan olan üzvləri tərəfindən yeni yaradılmış OZAKOM-a («Особый Закавказский Комитет») vermişdi.

toplantısı keçirilmişdir. Bu toplantıda Lori bölgəsinin Aleksandropol quberniyasına birləşdirilməsi məsələsi müzakirə olunmuş və yalnız cəlaləoglulu yerli şovinist, daşnakların lideri Artaşes Avakov istisna olmaqla, hər kəs tərəfindən yekdilliklə Lori bölgəsinin Tiflis quberniyasının tərkibində saxlanması və heç bir vəchlə Aleksandropol quberniyasına birləşdirilməməsi xahişi ilə hökumətə müraciət ünvanlamaq barədə qərar qəbul edilmişdir” [15, № 54, s.4].

Komissar Ə.Haqverdiyevin sədrliyi ilə 1917-ci ilin 25 noyabr tarixində keçirilmiş fərqli məzmunlu başqa bir toplantı barədə Tiflisin digər rusdilli mətbü orqanı olan “Borba” qəzeti məlumat yayırdı. Bu məlumat Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının (menşeviklər) nümayəndəsi L.O.Elbakyantsın və Borçalı qəzasının Uzunlar kəndinin bir qrup sakininin 1917-ci ilin 17 noyabr tarixində Müəssislər Məclisinə keçirilən seçkilərdə onların kəndlərində baş vermiş qanun pozuntuları ilə əlaqəli şikayət məktubuna əlavə olaraq dərc edilmişdi. Şikayət məktubunda Uzunlar sakinləri seçki zamanı “Daşnaksütün” partiyasının təmsilçisi A.Kalantaryanın Lori nahiyəsinin digər erməni kəndlərini nümunə göstərərək bir nəfərin öz yaxın qohum-əqrəbasının yerinə də səs verə biləcəyinin mümkün olduğunu iddia etdiyini, nəticə etibarilə Elbakyantsın etirazına baxmayaraq, səsvermədə iştirak edən bəzi şəxslər tərəfindən seçki qutusuna bir neçə bülletenin atıldığı bildirir, seçkilərin nəticələrini ləğv edib qısa müddətdə yəni seçkilərin keçirilməsini tələb edirdilər. Bunuyla əlaqədar Müəssislər Məclisinə seçkilər üzrə Borçalı qəza komissiyası sədr Ə.Haqverdiyevin və komissiya üzvləri – nahiyə müstəntiqi Kaçaryantsın, Çatulovun, Tuçkovun və Elbakyantsın iştirakı ilə qəza mərkəzi Şulaverdə öz iclasını keçirir. İclasda Elbakyantsın və Uzunlar kəndinin sakinlərinin müraciətləri nəzərə alınaraq yeni seçkilər təyin edilir [14, № 178].

Qeyd edək ki, Əbdürrəhim bəy Borçalı qəzasında komissar vəzifəsində çalışarkən Borçalı əsilli tanınmış maarifçi ziyanları öz yanında işlə təmin etmişdi; əslən qəzanın Faxralı kəndindən olan təhsil xadimi Mirzə Rza Əlizadə onun müavini, qəzanın Kirəc Muğanlı kəndinin sakini, mollanəsrəddinçi yazar-şair Həsən Məcruh

(Mirzə Həsən Məmmədov) isə katibi (kargüzarı) olmuşdur [12, s.168].

1918-ci ilin 26 may tarixində Gürcüstan Milli Şurası (GMŞ) tərəfindən Gürcüstanın müstəqilliyi elan olunduqdan sonra Əbdürrəhim bəy Haqverdiyev siyasi-ictimai fəaliyyətini yenidən Tiflisdə davam etdirir. O, burada həmin ilin yanında radikal solçu Əliheydər Qarayevin sədrliyi ilə təsis edilmiş Gürcüstan Müsəlmanları Milli Şurasının (GMMŞ) rəhbər heyətində təmsil olunur, eyni zamanda Türk Dram Cəmiyyətini yaradaraq ona sədrlik edir və GMMŞ-nin təsis etdiyi müsəlman ali pillə ibtidai məktəbində inspektor vəzifəsində pedaqoji fəaliyyətlə məşğul olur.

Yeni yaradılmış Gürcüstan (Demokratik) Respublikasında parlament funksiyasını həyata keçirən GMŞ-də qəbul edilmiş 13 sentyabr 1918-ci il tarixli qanunla milli azlıqların nümayəndələrinə bu ilk qanunverici orqanda təmsilçilik kvotaları ayrırlırdı; bu çərçivədə Azərbaycan türklərinə 4 yer ayrılmışdı. Qanuna görə, sözügedən kvotalar milli azlıqların Gürcüstan ərazisində fəaliyyət göstərən milli şuralarının nümayəndələri hesabına doldurulmalı idi [11, № 63, s.3-4]. Buna uyğun olaraq, 29 sentyabr 1918-ci ildə Tiflisdə toplanan GMMŞ Əliheydər Qarayev, Əbdürrəhim Haqverdiyev, Əbdüləziz Şərifov (tanınmış ədəbiyyatşunas-alim Əziz Şərif) və Mirzə Hüseyin Həsənzadəyə parlamentdə təmsilçilik mandatını verir [3, s.221]. Mandat qazanmış şəxslərin heç biri əslən Gürcüstan türklərindən olmasalar da, hansısa şəkilə Tiflis və ya Borçalı ictimai-siyasi və ədəbiyyət mühiti ilə bağlılıqları var idi. “Qruziya” qəzeti 10 oktyabr 1918-ci il tarixli sayında “Gürcüstan parlamentində müsəlmanlar” başlığı altında onların qısa tərcüməyi-halını dərc etmişdi:

- *Hagverdiyev Əbdürrəhim bəy* – Şaşa qəzasının yerli kiçik zadəganlarındandır. Nata-mam orta təhsil almışdır. Rusiya I Dövlət Dumasına deputat seçilmiş və Duma buraxılandan sonra Vıborq bəyannaməsini imzalamamışdır*.

* “Vıborq bəyannaməsi” – Rusiya İmperiyasının I Dövlət Duması çar II Nikolay tərəfindən buraxıldıqdan 2 gün sonra – 9 (22) iyul 1906-ci ildə deputatların xeyli hissəsinin əhalini vətəndaş itaətsizliyinə çağırın “Xalqa xalq

“Nadejda” (“Ümid”) sığorta cəmiyyətində, sonra isə H.Z.Tağıyevin gəmiçilik şirkətində işləmiş və oradan məşhur mühəndis Behbudovun işi** ilə əlaqədar çıxarılmışdır. Daha sonra, əsasən, “Molla Nəsrəddin” humoristik jurnalı ilə əməkdaşlıq edərək jurnalistika ilə məşğul olmuşdur. İngilabın (1917-ci ilin oktyabr çevrilişinin – F.V.-H.) ilk günlərində şəhərlər ittifaqında xidmət edə-edə müsəlmanların ictimai işlərində iştirak etmişdir. Sonra Zaqatalaya qəza komissarı təyin olunmuşdur, ancaq yerli müsəlman əhali onu qəbul etməmişdir. Sonradan Borçalı qəzasına eyni vəzifəyə təyin edilmişdir. “Müsavat” partiyasından Zaqqafqaziya Seyminə namizəd olmuşdur. Borçalı qəzasının komissarı vəzifəsindən azad olunduqdan sonra “Hümmət” sosial-demokrat partiyasının sıralarına daxil olmuşdur;

- Şərifov Ə. – Moskva Kommersiya İnstitutunun 2-ci kurs tələbəsi. Tiflisdə 1 sayılı gimnaziyanın şagirdi olmuş, oradan kommersiya məktəbinə keçmişdir. İngilabin əvvəlində sosialist kimi çıxış etməyə başlamışdır. “Gələcək” adlı partiya mətbu orqanının redaktorlarından biridir;

- Həsənzadə M.H. – Qori Müəllimlər İnsti tutunda-Seminariyasında təhsil almışdır. Tiflis ibtidai məktəblərində müəllim işləmişdir. Eyni zamanda Zaqqafqaziya Şia Ruhani İdarəsinin katibinin köməkçisi vəzifəsini tutmuşdur. İngilaba qədər cənab A.İ.Xatisov (1910-1917-ci illərdə Tiflis şəhərinin erməni əsilli başçısı – F.V.-H.) tərəfindən dəfələrlə müsəlmanların nümayəndəsi olaraq dəvət olunmuşdur. Bütün qeyd olunan vəzifələrlə bərabər, yeni dumada (Tiflis şəhər duması nəzərdə tutulur – F.V.-H.) tərcüməçi vəzifəsində çalışmışdır;

- Qarayev Ə. – Vətəndaş yetkinliyi yaşına yeni çatmışdır. Birinci kurs tələbəsidir. Dürüst və ideoloji “hümmətçi”lərdən hesab olunur.

“təmsilçilərindən” başlıqlı müraciətinin elmi ədəbiyyatda qəbul olunmuş adı (F.V.-H.).

** 1911-ci ildə Hacı Zeynalabdin Tağıyevin onun şirkətlərində mühüm vəzifələr tutmuş ən etibarlı işçilərindən olan şuşalı gənc mühəndis Lütfəli bəy Behbudovla qısqanlıq zəminində münasibəti pozulur. Hətta aralarında məhkəmə çəkişməsi də baş verir. “Tağıyev-Behbudov işi” uzun müddət dövri mətbuatın gündəmini zəbt edir. H.Z.Tağıyev L.Behbudovun acığına öz şirkətlərində çalışan bütün qarabağlıları işdən azad edir (F.V.-H.).

Gənc olduğu üçün elə bir xüsusi ictimai xidməti olmayıbdır [15, № 31].

Qeyd edək ki, Ə.Haqverdiyevin “Qruziya”da dərc olunmuş tərcüməyi-halında müəyyən qeyri-dəqiqliklər var. Xüsusən onun partiya mənsubiyəti ilə bağlı verilən bilgilərin həqiqəti əks etdirmədiyini elə həmin qəzetin səhifələrində Əbdürrəhim bəyin onu tez-tez siyasi mövqeyini dəyişməkdə ittiham edən yazıçı həmkarı Eynəli bəy Sultanova verdiyi cavabda görmək olur. Rusdilli mətbuatda çox zaman “Musulmanın” (“Müsəlman”) imzası ilə çıxış edən E.Sultanov bu imza altında “Qruziya” qəzetində çap etdirdiyi “Hümmət” partiyasının yeni üzvü” başlıqlı məqaləsində yazırıdı: “Bizə verilən məlumatlara görə, Tiflis müsəlman sosial-demokratlarının “Hümmət” partiyası müsəlman yazıçı-dramaturqu Əbdürrəhim bəy Haqverdiyevin simasında yeni üzv əldə edibdir. Cənab Haqverdiyev Qafqazın digər xalqlarının birinci dərəcəli yazıçıları ilə eyni sıraya qoyula bilməz, ancaq Azərbaycan müsəlmanları arasında o, az-çox görkəmlidir, çünki ondan istedadda geri qalmayan Azərbaycan dramaturqu N.Vəzirov çoxdandır yazmağı dayandırıb, müsəlman dramının digər müəlliflər kütləsi isə həddən artıq görünməyən ölçüdədirler. Buna görə də cənab Haqverdiyevin (bəlkə o, bizim onu “yoldaş” adlandırmağımızı arzu edir) bu və ya digər partiyaya mənsubiyətinin müsəlmanların ziyalı dairələrinə aidiyyəti var, elə bunun əsasında biz yerli müsəlmanların həyatında baş vermiş belə bir hadisəyə diqqət ayırıraq...” [15, № 30, s.2].

“Musulmanın”ə cavabında Ə.Haqverdiyev ümumiyyətlə heç bir siyasi partiyanın üzvü olmadığını vurgulayırdı: “...”Hümmət” partiyasının da üzvü deyiləm. Doğrudur, “Hümmət” partiyasının nəşrlərində iştirak edirəm, ancaq mənim iştirakım yalnız partiyanın programı ilə ümumi heç bir şeyi olmayan ədəbi məzmunlu məqalələrlə məhdudlaşır. Mən heç zaman heç bir partiyanın üzvü olmamışam və parlamentə daxil olanda da özümü partiyasız elan etmişəm. Yekun olaraq bildirirəm: Mən həmişə solçu sosialist partiyalara rəğbət bəsləmişəm və indi də bəsləyirəm, çünki öz xalqının xoşbəxtliyini onların programının icrasında görürəm” [15, №39].

Ə.Haqverdiyevin cavabı E.Sultanovu qane etmir və o, "Qruziya" qəzetiində bununla bağlı daha bir yazı ilə çıxış edərək bu dəfə artıq Əbdürəhim bəyin parlamentin üzvü kimi legitimliyini də şübhə altına alır: "Cənab Haqverdiyev Gürcüstan vətəndaşlığındırı və nə vaxtdan, Gürcüstan müsəlmanlarının səlahiyyətli orqanı tərəfindənmi parlamentə seçilib, bu barədə o, ehtiyatla susur" [15, № 39]. Əlavə edək ki, 1918-1919-cu illər gürcü mətbuatında da Ə.Haqverdiyevin "Hümmət" in üzvü olduğu barədə yanlış qeydlərlə karşılaşmaq mümkündür.

Gürcüstan (Demokratik) Respublikasının parlamentində milli azlıqların nümayəndələrinin dövlət dilini bilmək məcburiyyəti və öhdəliyi olmasa da, Ə.Qarayev deputat seçilməsindən təqribən bir ay sonra gürcü dilini bilməməsini əsas gətirərək parlament rəhbərliyinə istəfa ərizəsi ilə müraciət edir. Ə.Qarayevin ərizəsi Parlamentin 5 noyabr 1918-ci il tarixli iclasında dinlənilir və qəbul olunur [11, № 85, s.2]. Bundan sonra siyasi fəaliyyətini artıq Bakıda davam etdirən Ə.Qarayevi Gürcüstan Müsəlmanları Milli Şurasının sədri vəzifəsində Əbdürəhim bəy Haqverdiyev əvəz edir.

Bələliklə, Azərbaycan türkləri Gürcüstan parlamentində 3 nəfərlə (Ə.Haqverdiyev, Ə.Şərifov, M.H.Həsənzadə) təmsil olunurlar. Stenografiq hesabatlardan bəlli olur ki, Ə.Haqverdiyev parlament iclaslarında aktiv iştirak edərək mühüm ümumölkə əhəmiyyətli məsələlərdə siyasi mövqe ortaya qoymaqdan çəkinmir və təmsilçisi olduğu toplumun, əsasən, təhsil sahəsində üzləşdiyi problemləri mütəmadən qaldırırdı.

Parlamentin 22 noyabr 1918-ci il tarixli iclasında təhsil müəssisələrində din fənninin icbari qaydada tədrisinin ləğvi məsələsi müzakirə olunur. Bu iclasda Ə.Haqverdiyev söz alaraq Azərbaycan məktəblərində şəriətin tədrisinin saxlanılmasının labüdüyüünü dilə gətirir: "...Şəriətin tədrisinin ləğv edilməsi vətəndaşların inancına qarşı mübarizə aktı deyil, ancaq buna rəğmən əhalinin müsəlman kəsiminin azşüurlu kütləsi arasında təbliğat aparmaq üçün müxtəlif təxribatçılara material vermək lazım deyil. Belə aşşüurluluğun mövcud olduğu halda şəriətin tədrisinin dayandırılması bütün müsəlman məktəblərinin bağlanmasına bərabərdir. Şəriət din dər-

si deyil, Məhəmməd dini əsasında yaranmış əxlaq təlimidir və onu yalnız müsəlmanlar öyrənmir" [15, № 69, s.3].

Parlamentin bir həftə sonrakı 29 noyabr tarixli iclasında Ə.Haqverdiyev yenə çıxış edərək xalq təmsilçilərinin diqqətini Borçalı qəzasında və ümumən müsəlmanlar yaşayan bölgələrdə təhsilsizliklə, savadsızlıqla bağlı mövcud vəziyyətə yönəldir. O, Tiflisdə belə tək bircə müsəlman məktəbinin fəaliyyət göstərdiyini, onun da maddi çatışmazlıq ucbatından bağlanmaq üzrə olduğunu bildirərək, parlamentdən yaranmış durumla bağlı müvafiq addımlar atılmasını xahiş edir [11, № 106, s.3]. "Saxalxo sakme" qəzeti "hümmətçi" Ə.Haqverdiyevin sözügedən çıxışda hökuməti müsəlman bölgələrinə diqqət yetirməməkdə günahlandırdığını yazırı [9, № 398, s.2]. 1918-1921-ci illərdə müstəqil və demokratik Gürcüstan Respublikasında azərbaycanlıların təhsili məsələlərini tədqiq etmiş pedagoq-alim G.Qocayeva-Məmmədova Ə.Haqverdiyevin qaldırıldığı problemin aktuallığına diqqət yetirərək yazırı: "Gerçəkdən də, siyasi gərginlik üzündən 1918/19 tədris ilində Tiflis və Borçalı qəzalarında 11 məktəbdə məşğələlər aparılmırı, məktəbyaşlı uşaqların 62.1 faizi təhsildən kənardə qalmışdır" [2, s.165].

Qeyd edək ki, GMMŞ yerli türk-müsəlman əhalinin təlim-tədris və mədəni-maarif məsələləri ilə məşğul olmaq, hətta məktəblər açmaq səlahiyyətinə sahib idi. Şura Tiflis müsəlman ikisinifli məktəbinin bazasında yüksək pillə ibtidai məktəbin yaradılması barədə qərar qəbul etmiş və bu məktəbin inspektoru vəzifəsinə Ə.Haqverdiyevin namizədliyini təklif etmişdi. Tiflis müsəlman yüksək pillə ibtidai məktəbinin dövlət xəzinəsində maliyyələşdirilməsi ilə bağlı müvafiq strukturlara müraciətlərinə müsbət cavab ala bilməyən GMMŞ bu layihəsinə yarımcıq saxlamağa məcbur olmuşdu [2, s.168, 175-176].

Gürcüstan parlamentinin Maarif komissiyasının 18 dekabr 1918-ci il tarixli iclasında iki azərbaycanlı deputatın – Ə.Haqverdiyevin və H.Həsənzadənin iştirakı ilə respublikadakı Azərbaycan-türk məktəblərinin durumu müzakirə olunur. Həmin iclasda da Ə.Haqverdiyev məruzə ilə çıxış edərək Gürcüstan ərazisində ümumilikdə 15 müsəlman məktəbinin olduğunu

və onlardan yalnız 10-nun fəaliyyət göstərdiyini bildirir. Yekun qərar bu olur ki, iclasda iştirak edən Maarif Nazirliyinin təmsilçisi Q.Cumberidze müsəlman müəllimlər üçün kursların açılması ilə bağlı tez bir zamanda plan hazırlayıb Maarif komissiyasına təqdim edilməsi barədə tapşırıq verilsin [2, s.170].

1918-ci ilin sonlarında tam bir il öncə o zaman Borçalı qəzasının komissarı vəzifəsini tutan Ə.Haqverdiyevin də fəal iştirakı ilə qarşışı alınmış problem – ermənilərin Gürcüstanın güneyindəki Borçalı və Axalkələk qəzalarına yönəlmüş ərazi iddiaları yenidən baş qaldırır. Bu dəfə ermənilər artıq hərbi yola əl ataraq 1918-ci ilin dekabr ayında Gürcüstanın ərazi bütövlüyüնə silahlı təcavüz edirlər. Ermənistən (Ararat) Respublikasının ordu birləşmələrinin Borçalı qəzasına soxularaq aktiv hərbi əməliyyatlara başlaması Gürcüstan parlamentində bu mövzuda geniş müzakirələrin aparılmasına yol açır. Parlamentin erməni işgalinə həsr olunmuş 17 dekabr 1918-ci il tarixli iclasında Əbdürəhim bəy Haqverdiyev Gürcüstan müsəlmanları adından nitq söyləyərək bu ölkədəki soydaşlarının digər tarixi dövrlərdə olduğu kimi, indi də əsl vətəndaşlıq mövqeyi sərgilədiklərini və düşmən əleyhinə vuruşduqlarını bəyan edir:

“...Biz parlamentə daxil olanda və öz bəyanatımızda bildirdik ki, Gürcüstan müsəlmanları öz vətənlərini, düşmənin kim olmasından asılı olmayıaraq, hər kəsdən bütün mümkün vasitələrlə qoruyacaqlar və indi də, sözdən əmələ keçmək lazımlı olan bir vaxtda da bu bəyanatı təntənəli şəkildə təkrar edirik (alqışlar)... Və indi müsəlman dəstəsi artıq yaranıbdır və onlar Gürcüstanın düşmənləri əleyhinə vuruşurlar (alqışlar). Bu düşmənlər yalnız Gürcüstanın deyil, bütün Cənubi Qafqazın müstəqilliyinə qarşı müharibə elan ediblər və müstəqilliyə dəyər vərən hər kəs onu bütün vasitələrlə qorunmalıdır. Müsəlmanlar bunu anlayır və Gürcüstan və Cənubi Qafqazın müstəqilliyini ayaqlar altına atmağa köklənənlərə qarşı məmnuniyyətlə mübarizə aparırlar (yerdən səslər: “Doğrudur”)....” [17, № 276, s.2], [11, № 119, s.2-3], [9, № 412, s.2], [15, № 89].

Əbdürəhim bəyin alovlu nitqi gürcü ictimaiyyətində geniş əks-səda doğurur. Bu barədə mətbuat dəyərləndirmə apararaq yazırı: “Er-

mənilərin Gürcüstana qarşı çıxışı onların Qafqaz xalqlarının müstəqilliyini “dəfn” etmək arzusu ilə diktə olunubdur, bu məhz beləcə də anlaşılıbdır, yekdilliklə belə qiyəmətləndirilibdir. Bu baxımdan müsəlman təmsilçisi Haqverdiyevin bizim parlamentdə söylədiyi nitq diqqətəlayiqdir...” [15, № 90].

Ə.Haqverdiyevin fəallığı ilə seçilən digər azərbaycanlı deputat həmkarı Əziz Şəriflə yan-xın dostluq münasibəti olmuşdur. Onlar arasında bu münasibət Ə.Şərifin “Molla Nəsrəddin” jurnalının redaksiyasında işlədiyi dövrdə yaranşa da, parlamentdə birgə fəaliyyət göstərdikləri zaman daha da dərinləşmişdir. Bu barədə Ə.Şərif xatirələrində yazırı: “...Tiflisdə müsəlman milli şurası həmin il (1918-ci il – F.V.-H.) 29 sentyabrda öz tərəfindən Gürcüstan parlamenti-nə dörd nəfər nümayəndə seçmişdi: Əbdürəhim bəy Haqverdiyev, Əliheydər Qarayev, müəllim Mirzə Hüseyn Həsənzadə və mən. Bu vaxtdan etibarən ta Haqverdiyev Bakıya gedən günə qədər biz hər gün, ya günsarı görüşür, danışır, dərdləşirdik. Nəticədə biz daha da yaxınlaşdıq... Mənim arxivimdə Tiflisdə K.Y.Zubalov adına xalq evi nəzdində türk dram cəmiyyətinin 1919-cu il üçün üzvlük biletini vardır. Mənim adıma yazılmış bu biletin türk dram cəmiyyəti idarə heyətinin sədri Ə.Haqverdiyev imzalamışdır. Bundan bəlli olur ki, Tiflisdə məsul siyasi vəzifə daşıyan yazıçıımız yenə də məftun olduğu teatr işindən əsla ayrılmır və bu sahədə fəaliyyət göstərmiş” [3, s.221-222]. Qeyd edək ki, Ə.Şərif 1938-ci ildə “Ə.Haqverdiyevin dramaturgiyası” mövzusunda namizədlik disertasiyası müdafiə etmişdir.

22 noyabr 1918-ci il tarixində Gürcüstan parlamenti “Müəssislər Məclisinə seçkilər barədə Əsasnamə”ni təsdiq edir [18, s.84-109]. Əsasnaməyə görə, ölkənin yeni qanunverici orqanı olacaq Müəssislər Məclisi ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və azad səsvermə yolu ilə keçirilmiş ümumxalq seçkiləri nəticəsində formalşmalıdır idi. Parlament tərəfindən, həmçinin seçkilərin təşkili üçün Parlament Mərkəzi Seçki Komissiyası (PMSK) yaradılır. PMSK-da hər bir seçki subyekti üçün ən azı bir üzvlük mandati nəzərdə tutulur, eyni zamanda parlament fraksiyalarına təmsilçi sayına müvafiq olaraq müxtəlif sayıda yerlər ayrıılır.

Parlamentin müsəlmanlar (“tatarlar”) blokunu PMSK-da Əbdürrəhim bəy Haqverdiyev təmsil edir [7]. Bu qurumda tərcümə işləri Ə.Haqverdiyev və daşnakların təmsilçisi D.Davitxanyanın rəhbərliyi altında yaradılmış komissiya tərəfindən həyata keçirildi [10, № 22, s.2]. Qeyd edək ki, PMSK üzvlərinin, eyni zamanda Müəssislər Məclisinə seçkilərdə namizəd qismində iştirakına heç bir məhdudiyyət qoyulmamışdı.

Parlamentin 10 yanvar 1919-cu il tarixli iclasında qəbul olunmuş “Müəssislər məclisinə seçkilərin təyin olunması barədə” Qanuna görə, Müəssislər Məclisinə seçkilərin ilk günü 14 fevral 1919-cu il tarixinə təyin olunur [18, s.204].

Gürcüstanın türk-müsəlman siyasi-ictimai fəallarının bir qismi sosial-demokratların siyahılarda, digər qismi qeydiyyatdan keçirilmiş iki ayrı seçki subyektinin – Ə.Haqverdiyevin sədrlik etdiyi Gürcüstan Müsəlmanları Milli Şurasının və Borçalı Qəzası Müsəlmanları Qrupunun (BQMQ) sıralarında seçkilərə qatılırlar.

Gürcüstan Milli Tarix Arxivində saxlanılan sənədlərdən aydın olur ki, GMMŞ tərəfindən bu təşkilatın sədr müavini Halay bəy Bayramovun imzası ilə PMSK-ya göndərilmiş altı nəfərlik ilkin namizədlər siyahısında aşağıdakı adlar əks olunmuşdur [6].

1. Halay bəy Aslan ağa oğlu Bayramov (təlimatçı-aqronom);
2. Əbdürrəhim bəy Haqverdiyev (GMMŞ-nin sədri, Gürcüstan Parlamentinin üzvü);
3. Ömər Faiq Nemanzadə (jurnalist);
4. Əlimirzə bəy Nərimanova (müəllim, Nəriman Nərimanova əmisi nəvəsi);
5. İbrahim bəy Mursaqlıov;
6. Mirzə Rza Əlizadə (müəllim).

Bu siyahının ardınca PMSK-ya GMMŞ-nin sədri Ə.Haqverdiyevin imzasıyla əlavə namizədlərdən ibarət beş nəfərlik başqa bir siyahı göndərilir. Bu əlavə siyahıda ardıcılıqla Abbasqulu Xanəhmədov (tacir), Fətəli bəy Rəşid bəy oğlu Axundov (tələbə, Mirzə Fətəli Axundovun nəvəsi), Qasım Abbas oğlu Bayramov (GMMŞ-nin katibi, tramvay konduktoru), Məşadi Əli Bayram oğlu Quliyev (tacir) və İsmayılov Xəlilovun (kiçik usta) adları qərarlaşırı [6].

Beləliklə, GMMŞ ilkin olaraq seçkilərdə 11 nəfərlik siyahı ilə iştirak etməyi planlaşdırısa da,

sonradan müəyyən səbəblərdən dolayı bu siyahı qısalıdır. Yekun siyahıda Ə.Haqverdiyevin adına rast gəlinmir. Eyni proseslər BQMQ-də də baş verir.

Hər iki müsəlman siyasi subyekti seçkilərdə fiaskoya uğrayır; GMMŞ cəmi 105, BQMQ isə 224 səs toplaya bilir. Zənnimizcə, belə zəif nəticə, başlıca olaraq, seçkiqabağı xaotik proseslərdən, xüsusən də seçki siyahılarının tərtib olunması zamanı yaranmış çəşqinqılıq və anlaşılmazlıq, Ə.Haqverdiyev, Ö.Nemanzadə, İsrafil bəy Yadigarov kimi türk-müsəlman əhali arasında böyük nüfuza malik şəxslərin yekun siyahılardan kənardə qalması, eləcə də namizədlər arasında təxmin edə biləcəyimiz ixtilaflardan qaynaqlana bilərdi (Gürcüstan Müəssislər Məclisinə seçkilərlə bağlı daha ətraflı bax: [5], [4]).

Beləliklə, 1919-cu ilin 14-17 fevral tarixlərində keçirilmiş demokratik seçkilər nəticəsində Gürcüstan Milli Şurasının transformasiyası əsasında yaranmış parlament fəaliyyətini dayandırır və ali qanunvericilik səlahiyyətini Gürcüstan Müəssislər Məclisinə ötürür. Bununla, Gürcüstan parlamentində deputatlıq fəaliyyəti başa çatan Əbdürrəhim bəy Haqverdiyev 19 fevral 1919-cu ildə Gürcüstan Müsəlmanları Milli Şurasında tutduğu sədr vəzifəsini Əlimirzə bəy Nərimanova təhvil verir [2, s.168] və sonrakı taleyini Azərbaycanla bağlayır. Çox keçmədən o, Azərbaycan Respublikasının (Azərbaycan Xalq Cümhuriyyəti) Dağlı Respublikasında, 24 avqust 1919-cu ildən etibarən isə Ermənistən Respublikasında diplomatik nümayəndəsi təyin olunur və 1920-ci ilin mart ayının 16-na qədər bu vəzifəni uğurla icra edir. Büyük ehtimal, Əbdürrəhim bəyin Gürcüstan Müəssislər Məclisinə seçkilərdə deputatlıq namizəd qismində iştirakdan son mərhələdə kənardə qalması Azərbaycan hökuməti tərəfindən ona təklif olunan yüksək diplomatik vəzifə ilə əlaqəli olmuşdur.

Ə.Haqverdiyevin diplomatik fəaliyyəti tənmiş alımlar Vilayət Quliyev və Nazim Mustafanın elmi maraq və araşdırma dairəsini əhatə edir. Fövqəladə və səlahiyyətli səfir, professor V.Quliyev yazır: “Cümhuriyyət hökuməti Əbdürrəhim bəyi yeni qurulan Xarici İşlər Nazirliyi sistemində çalışmaq üçün Tiflisdən Bakıya çağırmaqla düzgün seçim etmişdi. Çünkü diplo-

matik təyinat baxımından yetərincə uğurlu namizəd idi. Geniş erudisiyası, Şərqə və Qərbə hərtərəfli bələdliyi, kübar görünüşü və ədaları, rus və fransız dillərini mükəmməl bilməsi, siyasi proseslərdən yaxşı baş çıxarması onu səfir kimi istənilən Avropa ölkəsinə göndərməyə imkan verirdi. Lakin hələlik heç bir dövlətin rəsmən tanımadığı Azərbaycan Cümhuriyyəti böyük Avropa siyasetinə can atmaqla bir sıradə ilk növbədə və daha çox qonşularla münasibətləri nizama salmalı, münaqışları aradan qaldırmalı, rəqibləri müttəfiqə çevirməyi bacarmalı idi. Bir sözlə, dünya miqyasına çıxmağın yolu regionda tanınmaqdan və nüfuz sahibi olmaqdan, ən başlıcası isə özünü, milli maraqlarını qorumaqdan, təbliğ etməkdən keçirdi. Bu isə ilk növbədə regionda işlək diplomatik mexanizm qurmağı zərurətə çevirirdi” [13].

Qeyd edək ki, Ə.Haqverdiyev Ermənistanda yürütdüyü son diplomatik vəzifəsindən özünün istefə ərizəsi ilə azad olunmuşdu və buna səbəb onun 1920-ci ilin 8 mart tarixində qatarla Tiflisdən İrəvana gedərkən Gürcüstan və Ermənistən arasındaki neytral zonada qarət edilməsi olmuşdur. N.Mustafanın araşdırılmalarından qarətin erməni xüsusi xidmət orqanları tərəfindən həyata keçirildiyi bəlli olur [8]. Bu hadisədən sonra Əbdürəhim bəy Haqverdiyev artıq Ermənistanda işləməyin qeyri-mümkün olduğu qənaətinə gəlir və tutduğu diplomatik vəzifədən dərhal geri çağırılmasını xahiş edir. Azərbaycan Xarici İşlər Nazirliyinə ünvanladığı 10 mart 1920-ci il tarixli məktubunda o, tutduğu vəzifədə yerinə artıq namizədliyi müəyyən olunmuş Teymur bəy Makinskinin göndərilməsinin tezləşdirilməsini xahiş edirdi: “Təkidlə Teymur bəyi yola düşməyə tələsdirmənizi xahiş edirəm. Öncədən hazırlanmış dəstə (“şayka”) tərəfindən mənə qarşı törədilmiş biabırçı hərəkətdən sonra burada qalmağın mənasız olduğunu görürəm” [16].

Azərbaycanda sovet hakimiyyəti qurulduğandan sonra Ə.Haqverdiyev ictimai-mədəni və ədəbi-bədii sahələr üzrə müxtəlif məsul vəzifələrdə çalışmışdır. Əbdürəhim bəy Haqverdiye-

vin siyasi-ictimai fəaliyyətinin 1916-1919-cu illəri əhatə edən Gürcüstan dövrü Sovetlər Birliyi dönməmində hakim ideoloji konyunkturun tələblərinə uyğun olaraq tam şəkildə öyrənilməmiş, böyük ədibin həyat və yaradıcılığının tədqiqatçıları tərəfindən onun üzərində sadəcə sükulla keçilmişdir. Əbdürəhim bəy özü də bəlli siyasi səbəblərdən bu barədə çox qısa xatırlama ilə kifayətlənmişdi: “1916-cı sənədə məişətimizin ağrılaşmasına görə Tiflisə gedib orada “Şəhərlər ittifaqı”nın Qafqaz şöbəsinə qəbul oldum və “Şəhərlər ittifaqı”nın Qafqaz şöbəsi əxbarının rus dilində aylıq jurnalının müdürüyyətini mənə həvalə etdilər. Fevral inqilabından sonra Tiflis icraiyyə komitəsinin və onun mərkəzi şurasının üzvlüyüne intixab olundum. Həmin ilin mart ayında Borçalı qəzasına komissar intixab olunub Şulaver qəsəbəsinə gedib, bir il yarım orada işlədim. Zaqqafqaziya xüsusi cümhuriyyətlərə ayrıldıqdan sonra gürcü hökuməti idarələri mililəşdirməyi qərara aldı. O səbəbdən işlədiyim idarəni gürcülərə təhvil verib Tiflisə qayıtdım. Tiflisdə azərbaycanlılar üçün təzə açılmış ali-ibtidai məktəbə inspektor təyin olunub yenə müəllimliyə üz qoydum. Həmin sənənin oktyabrında Gürcüstan parlamanına Tiflis azərbaycanlıları tərəfindən göndərilən dörd məbusun biri mən oldum. 1919-cu sənədə Gürcüstan parlamenti əvəzinə məclisi-müəssisan çağırıldı. 1919-cu sənədə müsavat hökuməti məni Bakıya çağırıb Dağıstana göndərdi...” [1, s.401].

Ancaq yuxarıda təqdim olunan məlumatlardan göründüyü kimi, bu siyasi firtinalar və təlatümlər dövründə Ə.Haqverdiyev məhsuldar siyasi-ictimai fəaliyyəti ilə seçilmişdir. O, həm Borçalı qəzasında dövlət məmuru, həm də Gürcüstan Müsəlmanlarının Milli Şurasının sədri və Gürcüstan parlamentinin deputati vəzifələrini ləyaqətlə daşıyaraq Gürcüstanın ərazi bütövlüyü məsələlərində prinsipiallığını nümayiş etdirmiş, Borçalının türk əhalisinin əsas problemlərindən olan təhsil probleminin həll olunması üçün səylərini əsirgəməmişdir.

Nəticə / Conclusion

Yekun olaraq qeyd etmək istərdik ki, arxiv mənbələri, eləcə də həmin dövrün gürcüdilli və

rusdilli mətbuat yazıları əsasında təqdim olunan materiallar Əbdürəhim bəy Haqverdiyevin

Gürcüstanda siyasi-ictimai fəaliyyətinə işıq salmaqla, onun zəngin həyat yolu və irsinin tam şəkildə araşdırılması istiqamətində mövcud

boşluqların aradan qaldırılmasında mühüm əhəmiyyət kəsb edir.

Ədəbiyyat / References

1. Ə.Haqverdiyev. Seçilmiş əsərləri, II cild, Bakı, 2005.
2. Ə.Paşayev, N.Bayramov, G.Qocayeva-Məmmədova. Gürcüstanda Azərbaycan məktəbləri. Tiflis, 2012.
3. Ə.Sərif. Keçmiş günlərdən. Xatirələr. Bakı: Azərnəşr, 1977.
4. F.Valehoğlu-Hacılar. Gürcüstan Parlamentinin ilk türk-müsəlman deputati. Qaraçöplü Hüseynqulu Məmmədov, Bakı: "Birlik" jurnalı, 2018, № 30.
5. F.Valehoğlu-Hacılar. Gürcüstanın demokratik yolla seçilmiş ilk parlamentinə – Müəssisələr Məclisinə seçkilər. Qaraçöplü deputat Hüseynqulu Məmmədov, "Gürcüstan" qəzeti. Tiflis, 18.05.2018, № 37-38 və 25.05.2018, № 39-40.
6. GMTA, fond № 1834, siyahı 2, iş № 83.
7. Gürcüstan Mərkəzi Tarix Arxivisi (GMTA), fond № 1834, siyahı 2, iş № 74.
8. N.Mustafa. Diplomatik nümayəndə Əbdürəhim bəy Haqverdiyevə qarşı Ermənistən hökumətinin həyata keçirdiyi cinayətin təfsilatı // AMEA Tarix İnstitutunun elmi əsərləri (xüsusi buraxılış – "Azərbaycan Xalq Cümhuriyyəti: Azərbaycanın dövlətçilik tarixinin parlaq səhifəsi" mövzusunda beynəlxalq elmi konfransın materialları). Bakı, 2018, № 74-76.
9. "Saxalxo sakme" („სახალხო საქმე“) qəz., 1918, 1 dekabr, № 398; 20 dekabr, № 412.
10. Sakartvelos Respublika" ("საქართველოს რესპუბლიკა") qəz., 1919, 29 yanvar, № 22;
11. Sakartvelos Respublika" ("საქართველოს რესპუბლიკა") qəzeti, 1918, 11 oktyabr, № 63; 7 noyabr, № 85; 1 dekabr, № 106; 19 dekabr, № 119.
12. Ş.Məmmədli. Azərbaycan ədəbiyyatının Borçalı qolu (1920-ci ilə qədər), Tiflis, 2003.
13. V.Quliyev. Əbdürəhim bəy Haqverdiyev – diplomat, "525-ci qəzet", 2017, 23 dekabr.
14. "Борьба" ("Borba") qəz., 1917, 14 dekabr, № 178.
15. "Грузия" ("Qruziya") qəzeti, 1918, 9 oktyabr, № 30; 10 oktyabr, № 31; 20 oktyabr, № 39; 7 noyabr, № 54; 24 noyabr, № 69, 20 dekabr, № 89; 21 dekabr, № 90.
16. "Слово" ("Slovo") qəz., 1920, 19 avqust, № 187.
17. "Ertoba" (ერთობა) qəz., 1918, 21 dekabr, № 276.
18. საქართველოს დემოკრატიული რესპუბლიკის სამართლებრივი აქტების კრებული: 1918-1921 (Gürcüstan Demokratik Respublikasının hüquqi aktları: 1918-1921), tərtibçilər: E.Qurgenidze, V.Şaraşenidze. Tiflis, 1990.

Общественно-политическая деятельность Абдурагим бека Хагвердиева в Грузии

Фахри Валехоглу-Гаджилар

Доктор исторических наук, Валех Гаджилар Международный фонд научных и культурных исследований. Азербайджан.
E-mail: haciyevf@yahoo.com

Резюме. Классик азербайджанской литературы Абдурагим бек Хагвердиев (1870-1933) был также видным политическим, общественным и государственным деятелем, который в 1916-

1919 годах прожил в Грузии (в Борчалы и Тифлисе). Этот период совпадал с коллапсом правления царской России и созданием независимой Республики Грузия.

Хотя А.Хагвердиев в 1917-1920 гг., когда на Южном Кавказе произошли важные политические преобразования и потрясения, активно занимался общественно-политической и дипломатической деятельностью, этот период его жизни не был исследован ввиду соответствия с требованиями идеологической конъюнктуры советской эпохи. В представленной статье на основе архивных источников, а также публикаций грузинской и русскоязычной прессы того периода анализируется политическая и общественная деятельность Абдурагим бека в Грузии. Статья важна для восполнения пробелов в полном исследовании богатой жизни и наследия А.Хагвердиева.

Ключевые слова: Абдурагим бек Хагвердиев, Грузинская Демократическая Республика, Борчалинский уезд, Тифлис